

## Hacileylək

**Əbdülrəhim Bəy Haqverdiyev**

**Seçilmiş əsərləri. 1987**

**(Ovçu Qasımin hekayətlərindən)**

Qardaşlar, sizə quşların həyatından çox söyləmişəm. Nə etməli, ovçunun başqa səhbəti olamı bilər? Quşların, heyvanatın aləmi ovçunun da aləmidir. Onların həyatı bizim həyatımızdır. Xalq bizi quşlara, heyvanlara düşmən hesab edir, deyir:

—Ovçu ki bir quşu, ya bir heyvanı gördü, güllə atmaya bilməz.

Belə deyil: mən bir dəfə meşədə ov etdiyim zaman bir talaya yovuqlaşdım. Baxdım bir qırqovul xoruzu özünü mərdanə çəkib durmuş, yanında dişisi, ətrafinı cüclər bürümüş, otlayır. İndi özünüz söyləyin, elə təşəxxüsələ öz ailəsi içində durmuş qırqovula mən gülləmi ata bilərəm? Mənim qolum quruyar.

Quşlara yovuq olanlar onların həyatı ilə insanın həyatına təfavüt qoymaz. Onlarda bir-birlərinə dostluq, düşmənlik, məhəbbət, rəqabət, qısqanchılıq görmək mümkündür. Goyərçinlərin ər-arvad sədaqəti insanda ola bilməz: qəflətən göyərçinin birinə güllə dəyəndə, onun yoldaşının nə hala düşməsini hamınız bilirsiniz.

Yainki bizim bu dədə-baba sağsağanımız. Sağsağan ki, bir ziyankar quşdur; heyvanın belində bir balaca yara gördü, onu dimdiyi ilə açıb böyük yaraya döndərib, heyvanın ətini dartıb yeyəcək. Sağsağanda bir yaxşı xasiyyət də var. Baharın yağınlıq, ya quraqlıq olacağını sağsağanlardan bilmək olar. Sağsağanlar yuva tikən vaxt diqqət edin, yuvanı ağacın başında tikərsə, yəqin bahar quraqlıqla keçəcəkdir, yox, ağacın qalın yerində tikərsə, bilin, bahar yağınlıq olacaqdır.

Mən sizə hacileylək həyatından bir nağıl deyim:

Bərdənin yaxınlığında Quzanlı deyilən bir kənd var. O kəndin hər bir böyük ağacına baxsanız neçə hacileylək yuvası görərsiniz.

On və on iki yaşım olduğu vaxtlar mən orada yaşayırdım. Bizim həyətdə uca bir çınar vardi. Çınarın başında hacileylək yuva tikmişdi. Bir dəfə ağacın başına dırmaşıb yuvanın içiñə baxdım, yuvada bir neçə dənə yumurta var idi. Mən yumurtaların birini görürüb düşdüm yerə, sonra bir dənə çalağan yumurtası aparıb yuvaya qoydum. Neçə vaxt keçdi. Bir gün gördüm, ağacın başında qiyamətdir. Azindan əlliyyədək hacileylək cəm olub yuvadakı çalağan balasına tamaşa edirlər. Bir azdan sonra leykləklər dişİ leyləyin üstünə tökülib onun tamam tükünü yolub özünü də yuvadan götürüb atdlar. Leylək hərçi istəyirdi yuvasına qayıtsın, vurub salırdılar. İki gündən sonra erkək leylək gedib özünə təzə bir yoldaş gətirdi. Təzə gələn dişİ leylək, yuvadakı quşların hamisini öldürüb yuvadan yerə saldı və özü yumurtlamağa başladı.

Qovulmuş leylək, özündə heç bir günah bilməyərək gecə-gündüz yuvasının ətrafında dolanmaqdı idi.

Bir gün arvadlar qapıda təndir salıb çörək bişirirdilər. Dul leylək yenə həmişəki tək öz yuvasının ətrafında dolanırıldı. Hərdən bir istəyirdi yuvasına gəlsin, əri və təzə gəlmış avadı bunu vurub qaytardılar.

Zavallı hacileyləyin dili olsa idi, yəqin ərini və onun sair qohum əqrabasını günahsızlığına inandırardı, nə etsin ki, dili yox idi.

Birdən zavallı quş bacardıqca ucaya qalxıb, göyün üzərində bir-iki dövran vurub güllə tək özünü çırpdı təndirə. Arvadlar çalışıb onu çıxardınca heyvan yanıb tələf oldu.

Bu keyfiyyət mənim yadıma düşdükcə, özümə heyrət edib deyirəm: nə üçün mən bu bəd əməli tutub, yazılıq quşun bu faciəsinə səbəb oldum? Günah uşaqlıqdadır, yoxsa mən heyvanatın düşməni deyiləm.

---

Veb direktor: Betti Bleyer  
Mətni yığdı: Səkinə İsgəndərova  
Yoxladı: Gülnar Aydəmirova  
Veb üçün hazırladı: Aydan Nəcəfova  
AZERİ.org-a qoyuldu: Yanvar, 2005